

Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib

**Azərbaycan Respublikası VII çağırış
Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova
müraciət edib.**

AZƏRTAC müraciəti təqdim edir.

Öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranıb. Otuzillik işğala və haqsızlıqla son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn alılıyini təmin edib.

Yaranmış bu vəziyyət ölkəmizin ümumiyyəti problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın evsahibliyi etməsi barədə qərarın yekdiliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.

Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı bütövlükdə bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a evsahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşübələr. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.

Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurguladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.

Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbul edilməzdır, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradalar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanistan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayıda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsuslu məruzəcisinin uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir.

Minsk qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıbdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağdırılıb, təhqir edilib, bütün şəhərlər və kəndlər yer üzündən silinib. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pişləməyib.

2020-ci il Vətən müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqışə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı "hərbi təcavüz" kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüğünə hörmətdən danışmayıblar.

Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib

Övvəli 1-ci səh.

Azərbaycanı "etnik təmizləmə"də ittiham edən konqresmenlər nə üçün Ermənis-tandan bütün azərbaycanlıları-rin deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermirlər?

Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəlli-fin məqaləsini Azərbaycana qarşı "sübüt" kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalamağı istəməmekdə ittihad edən konqresmenlər nə üçün sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan geldiyini, elə onun mətininin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini "yaddan" çıxarırlar, Ermənistən konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer olmasını pisləmirlər?

"Azərbaycanda həll olunmamış ərazi münaqişələri" dedikdə konqresmenlər neyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunubdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll edibdir və Azərbaycandan min kilometrlərlə uzaqda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönüb və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.

Məgər konqresmenlər bilmir ki, onların "Dağlıq Qarabağın siyasi liderləri" kimi təqdim edilir.

ladlarıdır, silah dəllalları, maliyyə firildaqcıları, əli hər cür çirkin işlərə bulaşmış olıqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımıni törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağırınlar birçə dəfə olsun 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı ittihiqatçı haşki sosiyetini?!



YEDDİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN DEPUTATI

N 1-697-12-9292

5 oktober 2024

Azərbaycan Respublikası
xarici işlər naziri
canab Ceyhun Bayramov

Hörmadlı canab Na

İlk önce geyid etmek istirdik ki, Azərbaycan Respublikasının Prezidenti carab
Biləvəz rəhbərliyi altında olanınca rəsəd bütünlüyü və suvereniliyi birbaşa emal
regionda izmirməyələti şübhəsi və sabılık üçün asan vaxtımızdır. İlk işləfə, və həndə

İnvanlılığı, müraciətçilər üçün bir reaksiya vermirlər? Konqresmenlər o səviyyəyə yə eniblər ki, erməni müəlli-fin möqaləsini Azərbaycana qarşı "sübut" kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalaması istəməməkdə ittiham edən konqresmenlər nə üçün sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan göldiyini, elə onun mətninin də məhz Azərbaycanın 30 ilin 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxarırmışdır?

Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbir və təmkin nümayis etdirərək, iki ölkənin tərəfindən tərtib ediləcək "yaddan" çıxarır, Ermənistan konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almاسını pisləmirlər?

"Azərbaycanda həll olunmamış ərazi münaqişələri" dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunubdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll edibdir və Azərbaycandan min kilometrlərlə uzaqda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönüb və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azər-

kə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdəşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutubdur. Azərbaycan daha çox ABŞ-ı maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak edib, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına töhfə verib və həmin əməliyyatlarda ləyaqətlə iştirak edib. Bir sözə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq

Məğər konqresmenlər bilmir ki, onların "Dağılıq Qarabağın siyasi liderləri" kimi baycanlılardır.

Təəssüflə qeyd etmək la-
zımdır ki, Azərbaycanın mə-



suliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranışın. Bədnام 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardi-arası kəsilmir. Bu həmin ABŞ-din

ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işgal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistən tərəfindən törədirilən müsibətlərə, Azərbaycan ərazilərinin işğal

ına, Ermənistan ərazisindən və işgal olunmuş Azərbaycan torpaqlarından bir milyondan ox azərbaycanlıının qovulmasına, Azərbaycanın mədəni irinin kütləvi şəkildə dağdırılmasına, Azərbaycanın yüzlərə şəhər və kəndinin vıran qırulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yumubdur. ABŞ faktiki olaraq Ermənistani işgal və etnik təmizləməni davam etdirməyə teşviq edib.

Azərbaycan öz ərazilərini Ermənistandan işğalından azad edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişə-

ni yenidən alovlandırmak üçün hərəkətə keçib. ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımını ayırib, bunun sayəsində Ermənistən yenidən silahlanması təmin edilib və bu ölkəni sülh danışqlarında qeyri-konstruktiv mövqə tutmağa cəsarətləndirib. ABŞ, Avropa İttifaqı və Ermənistən 2024-cü il aprelin 5-də Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistəna yeni müharibə tapşırığı verilib. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda avırıcı xətlər yaradır.

Bu kontekstdə ABŞ Konqresi üzvlərinin Dövlət katibi Entoni Blinkenə etdiyi müräciət bu ölkənin ikitorəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

- məz. Əksinə, bu kimi əməl-lərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı də-yörlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, güllünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.

Bununla əlaqədar olaraq, Sızdən Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımları hə-yata keçirməyi xahiş edirik:

 - Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış "Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında" Birgə bəyanata və 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birleşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişə xitam verilməsi;
 - Yeni müqavilələrin razılışdırılması və qüvvədə olmuş müqavilələrin uza-dılması üzrə danışıqların dərhal dayandırılması;
 - ABŞ-nin Beynəlxalq İnkı-şafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tə-rəfindən Azərbaycanda hə-yata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyəti-nə son qovulması.